

Test: 0702#01#Q15#01 300 eyani

Fənn 0702 - Beynəlxalq iqtisadi münasibətlər

1. Sual: Dünya Bankı aşağıdakı növ kreditləri təqdim edir:
 - a) **Program və məqsədli**
 - b) Ticarət kreditləri
 - c) Faizsiz kreditlər
 - d) Büdcə kəsirini azaltmaq üçün
 - e) Bunların hamısı

2. Sual: Beynəlxalq İnkişaf Assosiasiyası aşağıdakı istiqamətdə kredit fəaliyyəti göstərir:
 - a) Xüsusi sektor
 - b) **Yoxsul inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər**
 - c) TMK
 - d) Büdcə defisitini azaltmaq
 - e) Bunların heç biri

3. Sual: BMT-nin ixtisaslaşmış təşkilatlarına aid deyil:
 - a) FAO
 - b) YUNİDO
 - c) YUNESKO
 - d) BƏT
 - e) **İİİT**

4. Sual: BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə aid deyil:
 - a) Rusiya
 - b) **Yaponiya**
 - c) Çin
 - d) ABŞ
 - e) Fransa

5. Sual: İqtisadi Sosial Şura öz işində iki tip komissiyaların fəaliyyətindən istifadə edir:
 - a) Regional
 - b) Nəzarət
 - c) İnkişaf
 - d) **Regional və funksional**
 - e) Bunların hamısından

6. Sual: Beynəlxalq iqtisadi münasibətlərdə hökumətlərarası universal beynəlxalq təşkilat hansıdır?

- a) İİƏT
- b) OPEK
- c) AYİB
- d) BVF
- e) **Heç biri**

7. Sual: Dünya Bankı qrupuna daxildir:

- a) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
- b) Beynəlxalq İnkişaf Assosiasiyası
- c) Beynəlxalq Maliyyə Korporasiyası
- d) Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi və Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzi
- e) **Bunların hamısı**

8. Sual: Azərbaycan Dünya Bankı qrupuna daxil olan 5 qrupun neçəsinin üzvüdür?

- a) 1 qrupun
- b) 3 qrupun
- c) **5 qrupun**
- d) 4 qrupun
- e) Yalnız 2 qrupun

9. Sual: Dünya Bankının Azərbaycanda icra olunan layihələrinin sırasına hansı layihə daxil deyil?

- a) Magistral yol layihəsi
- b) Kənd investisiya layihəsi
- c) Elektrik ötürücü sistemi layihəsi
- d) **TRACECA**
- e) Təhsil sektorunun inkişafı layihəsi

10. Sual: Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda hansı layihəni icra edir ?

- a) **İstilik Elektrik Stansiyasının reabilitasiya layihəsi**
- b) Daşınmaz əmlakın qeydiyyatı layihəsi
- c) Səhiyyə sektorunda layihələr
- d) Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsi
- e) Korporativ və Büdcə sektoru üçün hesabatlılıq layihəsi

11. Sual: BMT sisteminin statistik nəşrləri aşağıdakılar üzrə qruplaşdırılır:

- a) Sosial-iqtisadi inkişaf məsələlərini əks etdirən nəşrlər
- b) Sahə nəşrləri

- c) Regional nəşrlər
- d) Bütün göstərilənlər düzdür**

12. Sual: İnkişaf etmiş ölkələr qrupuna BMT tərəfindən aid edilir:

- a) İnkişaf etmiş bazar iqtisadiyyatlı və yüksək sosial-iqtisadi inkişaf səviyyəli ölkələr**
- b) ÜTT təşkilatına üzv olan dövlətlər
- c) Adambaşına ÜDM 12 min dollardan aşağı olmayan ölkələr
- d) Sənaye ixracının ÜDM-də payı 20 %-dən çox olan ölkələr
- e) Xarici bazarı olmayan ölkələr

13. Sual: İnkişaf etməkdə olan ölkələri Dünya Bankı aşağıdakı meyar əsasında müəyyən edir:

- a) Xarici ticarət kvotası 25%-dən çox olmayan ölkələr
- b) Bazar iqtisadiyyatlı və aşağı iqtisadi inkişaf səviyyəsi ölkələr**
- c) Neft ixrac edən ölkələr
- d) Texnologiya idxal edən ölkələr
- e) Borclu ölkələr

14. Sual: Beynəlxalq Əmək Təşkilatı ixracatçı ölkələr üçün emiqrasiya siyasətinin əsas məqsədləri kimi müəyyən etmişdir:

- a) İşsizliyi azaltmaq və valyuta gəlirləri əldə etmək
- b) Emiqrantların xaricdə müvafiq həyat şəraitini təmin etmək
- c) Emiqrantların ölkəyə qayıdışının tələbləri onların xaricdə əldə etdiyi peşə və təhsillə əlaqələndirilməsi
- d) hamısı**

15. Sual: İşçi qüvvəsinin hərəkətinin tənzimlənməsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar:

- a) FAO (1)
- b) YUNKTAD (2)
- c) Beynəlxalq Miqrasiya Təşkilatı (3)
- d) Beynəlxalq Əmək Təşkilatı (4)
- e) 3,4.**

16. Sual: Beynəlxalq Əmək Təşkilatının fəaliyyəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir:

- a) Əməkçilər üçün sosial ədalətin təmin edilməsi
- b) Beynəlxalq əmək standartlarının işlənilməsi
- c) Geniş Texniki Əməkdaşlıq proqramlarının həyata keçirilməsi
- d) Sosial sığortanın reqlamentləşdirilməsi

e) Hər biri

17. Sual: FAO dünya ərzaq bahalaşmasının əsas səbəbi kimi 2010-cu ildə göstərmişdir:

- a) İqlim şəraitinin qeyri-normallığı (1)
- b) Rusiyada kənd təsərrüfatının vəziyyəti (2)
- c) Çində kənd təsərrüfatı istehsalının vəziyyəti (3)
- d) Dollar kursunun dəyişməsi (4)
- e) 1, 4**

18. Sual: BMT dünya ərzaq probleminin həllində tövsiyə edir:

- a) Bazarın tənzimlənməsi aparmaq və spekulasiyaları məhdudlaşdırmaq**
- b) Yardımları artırmaq
- c) Yoxsulluğu azaltmaq
- d) Dolların kursunu yüksəltmək
- e) Ərzaq ticarətinə məhdudiyyətlər tətbiq etmək

19. Sual: OPEK təşkilatının statusu hansına uyğundur:

- a) Beynəlxalq hökumətlərarası təşkilat**
- b) Regional iqtisadi birlik
- c) Ərəb dövlətlərinin iqtisadi əməkdaşlıq şurası
- d) Neft ixrac edən şirkətlərin assosiativ əməkdaşlıq qanunu
- e) Heç biri

20. Sual: İƏİT hansı ölkələrin əməkdaşlıq formatını təşkil edir?

- a) Şimali Amerika dövlətləri
- b) Qərbi Avropa dövlətləri
- c) Asiya dövlətləri
- d) Sənayecə inkişaf etmiş dövlətlər**
- e) Yaponiya və Okeaniya

21. Sual: Beynəlxalq Energetik Agentlik hansı təşkilatın muxtar beynəlxalq orqanı kimi fəaliyyət göstərir?

- a) İƏİT**
- b) OPEK
- c) YUNKDAT
- d) NAFTA
- e) NATO

22. Sual: BİM-də beynəlxalq təşkilatların yerinə yetirdiyi əsas funksiya hansıdır?

- a) Kömək
- b) Müşahidə
- c) Nəzarət
- d) Tənzimləmə
- e) **Göstərilənlərin hər biri**

23. Sual: Dünya ölkələrinin və regionların inkişaf səviyyəsinin qeyri-bərabərliyi hansı istiqamətlərə əsasən qiymətləndirilməmişdir?

- a) Elmi-texniki tərəqqinin inkişaf səviyyəsinə əsasən
- b) Əmək məhsuldarlığına görə
- c) **Əhalinin savadına və xarici dil bilmək qabiliyyətinə görə**
- d) Əhalinin həyat səviyyəsinə görə

24. Sual: Göstərilən ölkələrdən hansı dünyanın ən yoxsul ölkələri siyahısına daxildir?

- a) Hindistan
- b) Malayziya
- c) Braziliya
- d) **Çad**

25. Sual: Dünya ölkələrinin hansı qrupları BMT təsnifatına uyğun deyildir:

- a) **Sosialist ölkələri**
- b) Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr
- c) Mərkəzləşdirilmiş planlı iqtisadiyyat ölkələri
- d) İnkişaf etməkdə olan ölkələr

26. Sual: Dünyanın əsas transmilli şirkətləri milli xüsusiyyətlərinə görə, hansı ölələr qruplarına aiddir?

- a) Avropa İttifaqı və MDB
- b) ABŞ və Latın Amerikas
- c) Yaponiya və Avstraliya
- d) **ABŞ, Yaponiya və Avropa İttifaqı**

27. Sual: Beynəlxalq iqtisadi münasibətlər və dünya ölkələri iqtisadiyyatının qarşılıqlı əlaqələrinin məcmusu:

- a) Dünya bazarıdır
- b) Dünya iqtisadiyyatıdır
- c) **Dünya təsərrüfatıdır**
- d) Ölkələrarası iqtisadi əlaqələrdir

28. Sual: BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir

- a) **İqtisadi və Sosial məsələlər üzrə əməkdaşlıq**
- b) Hərbi əməkdaşlıq
- c) Ölkələrin suverenliyin təminatı
- d) Gender problemi

29. Sual: Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil?

- a) BMT
- b) **İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı**
- c) Beynəlxalq Əmək Təşilatı
- d) Ümumdünya Bankı

30. Sual: "Böyük yeddiilər" qrupuna daxildir

- a) **İtaliya**
- b) Finlandiya
- c) İsveçrə
- d) Ukrayna

31. Sual: Hansı ölkə BVF-nun üzvü deyil?

- a) Braziliya
- b) Türkiyə
- c) **Kuba**
- d) İran

32. Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı təşilatı hüquqi cəhətdən necə təşkilatdır?

- a) Avropa ölkələrinin birləşdiyi fərdi müəssisədir
- b) **Səhmdar cəmiyyətdir**
- c) Kooperativ təşkilatdır
- d) Sahibkarlıq ittifaqıdır

33. Sual: Aşağıdakılardan biri regional və regionlararası xarakterə malik beynəlxalq təşkilatlara nümunədir:

- a) Beynəlxalq Valyuta Fondu
- b) Ümumdünya Ticarət Təşkilatı
- c) Beynəlxalq Gömrük Təşkilatı

d) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

34. Sual: Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı seqmentlərində funksiya göstərən beynəlxalq təşilatlara nümunədir:

- a) **OPEK**
- b) UNKDAT
- c) Avropa Yenidənqurma və İnkişaf Bankı
- d) FAO

35. Sual: Aşağıdakılardan biri BMT-nin çoxtərəfli ticarət-iqtisadi beynəlxalq təşkilatları sırasına daxil deyil:

- a) ÜTT
- b) UNKDAT
- c) Beynəlxalq Gömrük Təşkilatı
- d) **Beynəlxalq Ticarət Palatası**

36. Sual: Beynəlxalq Valyuta Fondu (BVF):

- a) **Üzv-dövlətlər arasında valyuta-kredit mansibətlərini tənzimləyən, tədiyə balansında kəsir yaranan zaman xarici valyutada qısa və ortamüddətli kreditlər verməklə onlara maliyyə yardımı göstərən beynəlxalq təşkilatdır.**
- b) Dünya əmtəə və xidmət ticarətinin 90 faizindən çox hissəsini tənzimləyən çoxtərəfli sazişləri, norma və qaydaları əks etdirir.
- c) Dünya Bankından borc götürmək iqtidarında olmayan ən kasıb inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatdır.
- d) Yüksək rentabelli xüsusi müəssisələrə kreditlər verən təşkilatdır.
- e) Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlara kömək göstərilməsi məqsədilə yaradılmış təşkilatdır.

37. Sual: BVF-nin rəsmi məqsədləri. Düzgün olmayan variantı seçin.

- a) **Məşğulluğun və bütün dövlətlərin real gəlirlərinin yüksək səviyyəsinə nail olunması**
- b) Valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığa imkan yaratmaq
- c) Beynəlxalq ticarətin genişlənməsinə və balanslı arımına kömək etmək
- d) Valyutanın sabitliyini təmin etmək
- e) Rəqabət üstünlüyü əldə etmək məqsədilə valyutanın devalvasiyasına yol verməmək

38. Sual: BVF-nin kapitalı formalaşır:

- a) İxrac və idxal arasındakı fərq hesabına
- b) Vergilərdən
- c) Xarici ticarətdən əldə edilən vəsaitdən
- d) Üzv-dövlətlərin üzvlük haqlarından**
- e) TMK-nın ayırdığı vəsait hesabına

39. Sual: BVF-nin kapitalında iştirakçı ölkələrin üzvlük haqqı kvotalarının ölçüsü nədən asılıdır?

- a) Coğrafi mövqe
- b) Ölkələrin iqtisadi potensialı və beynəlxalq ticarətdə fəallığı**
- c) Əhalinin uzunömürlüyü və sayı
- d) Ölkələrin inkişaf səviyyəsi
- e) Faydalı resursların mövcudluğu

40. Sual: BVF-nin rəhbər orqanlarında ölkələr arasında səsələr necə bölüşdürülür:

- a) Faydalı resursların mövcudluğuna görə
- b) Kvotanın həcminə görə**
- c) Ölkənin inkişaf səviyyəsinə görə
- d) Əhalinin sayına görə
- e) Ölkənin rəqabətqabiliyyətliliyinə görə

41. Sual: Ən mühüm qərarların qəbulu üçün BVF-yə neçə faiz səs lazımdır.

- a) 75%
- b) 50%
- c) 63%
- d) 95%
- e) 85%**

42. Sual: BVF-nin funksiyaları. Düzgün olmayan variantı seçin:

- a) Beynəlxalq valyuta siyasətinə dair məsləhətdə sıx əməkdaşlıq
- b) Razılaşdırılmış davranış kodeksinə riayət edilməsi
- c) Tədiyə balansının kəsirinin aradan qaldırılması üçün maliyyə yardımının göstərilməsi

- d) Məsləhətlər vermək və əməkdaşlıq etmək
- e) **Vahid ticarət siyasəti həyata keçirmək**

43. Sual: BVF-nin prinsipləri. Düzgün olmayan variantı seçin:

- a) Valyuta məzənnəsinin tənzimlənməsindən imtina etmək üçün beynəlxalq valyuta sistemində qadağa
- b) Valyuta məzənnəsinin manipulyasiyasına qadağa
- c) Valyuta böhranını aradan qaldırmaq məqsədilə valyuta bazarlarına müdaxilə edilməsi (zəruri olduğu halda) öhdəliyi
- d) Hər bir ölkənin öz müdaxilə siyasətində partnyor ölkələrinin maraqlarını nəzərə alması öhdəliyi
- e) **Vahid ticarət siyasətinin həyata keçirilməsi**

44. Sual: Ümumdünya Ticarət Təşkilatı (ÜTT):

- a) **Dünya əmtəə və xidmət ticarətinin 90%-dən çox hissəsini tənzimləyən çoxtərəfli sazişləri (sazişlər paketi), normalar və qaydaları özündə əks etdirir.**
- b) Üzv-dövlətlər arasında valyuta-kredit məsələlərini tənzimləyən, tədiyə balansında kəsir yaranan zaman xarici valyutada qısa və ortamüddətli kreditlər verməklə onlara maliyyə yardımı göstərən beynəlxalq təşkilatdır.
- c) Dünya Bankından borc götürmək iqtidarında olmayan ən kasıb inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatdır.
- d) Yüksək rentabelli xüsusi müəssisələrə kreditlər verən təşkilatdır.
- e) Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq həyata keçirilən islahatlara kömək göstərilməsi məqsədilə yaradılmış təşkilatdır.

45. Sual: ÜTT-nin istənilən üzv-ölkəsi bu təşkilatın digər üzvünün hüquqa zidd olan hər hansı bir fəaliyyəti ilə rastlaşarsa hara müraciət edə bilər?

- a) Nazirlər konfransı
- b) Parlament
- c) **Mübahisələrin həlli üzrə Orqan**
- d) Katiblik
- e) İdarəetmə şurası

46. Sual: Ölkələrin ÜTT-yə üzv qəbul olması prosesinin sonuncu mərhələsi necə adlanır?

- a) **Bütün sənədlər paketinin üzv olan ölkənin qanunverici orqanı tərəfindən ratifikasiya edilməsi**
- b) İqtisadi mexanizmin hərtərəfli nəzərdən keçirilməsi

- c) Üzv olan ölkənin ticarət-siyasi rejiminin hərtərəfli nəzərdən keçirilməsi
- d) İddiaçı-ölkənin bu beynəlxalq təşkilata üzlük şərtləri haqqında danışıqların aparılması və məsləhətlərin verilməsi
- e) Üzv-olan ölkələrin ÜTT üzvlərinə təqdim edə biləcəyi "kommersiya əhəmiyyətli" güzəştlərin müzakirəsi

47. Sual: Aşağıda sadalanan təşkilatlardan hansı Dünya Bankı Qrupuna daxil deyil?

- a) İntestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik
- b) Beynəlxalq Maliyyə Korporasiyası
- c) Beynəlxalq İnkişaf Assosiasiyası
- d) Beynəlxalq Valyuta Fondu**
- e) İntestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

48. Sual: Beynəlxalq Maliyyə Korporasiyası –

- a) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- b) Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir
- c) Xarici investora qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- d) Xarici investolar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- e) Özəl sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.**

49. Sual: Beynəlxalq İnkişaf Assosiasiyası:

- a) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- b) Xarici investora qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir
- c) Xarici investolar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- d) Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.
- e) Ən kasıb ölkələrə faizsiz kreditlər verir**

50. Sual: İntestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik:

- a) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir
- b) Xarici investora qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir**
- c) Xarici investolar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.
- d) Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

e) Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir

51. Sual: İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

a) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir

b) Xarici investitorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir

c) Xarici investitorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.

d) Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

e) Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir

52. Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı:

a) Xarici investitorlara qeyri-kommersiya xarakterli siyasi risklərə görə zəmanət verir

b) Xarici investitorlar və borc alan ölkənin hökuməti arasında mübahisələrin nizamlanmasını və arbitrajı təmin edir.

c) Yalnız üzv-ölkənin hökumətinin zəmanəti ilə borc verir

d) Xüsusi sektorun layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

e) Ən kasıb ölkələrə faizsiz güzəştli kreditlər verir

53. Sual: Beynəlxalq İnkişaf Assosiasiyası nəyin hesabına maliyyələşdirilir?

a) Donor-ölkələrin vəsaitləri, köhnə kreditlərin qaytarılması və BYİB-in mənfəətindən ayırmalar hesabına

b) Xüsusi borc kapitalı hesabına

c) TMK-nın xüsusi kapitalı hesabına

d) İştirakçı-ölkələrin büdcə ayırmaları hesabına

e) Güzəştli dövlət kreditləri hesabına

54. Sual: Hansı təşkilat xüsusi sektor tərəfindən reallaşdırılan layihələrin əlavə maliyyələşdirilməsinə kömək edir?

a) Beynəlxalq Maliyyə Korporasiyası

b) Beynəlxalq İnkişaf Assosiasiyası

c) İnvestisiyalara zəmanət üzrə Çöxtərəfli Agentlik

d) Beynəlxalq Valyuta Fondu

e) İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

55. Sual: Hansı təşkilat dünya bazarında ən yüksək reytingə malik xüsusi istiqrazlar buraxır?

- a) **Beynəlxalq Maliyyə Korporasiyası**
- b) Beynəlxalq İnkişaf Assosiasiyası
- c) İnvestisiyalara zəmanət üzrə Çöxtərəfli Agentlik
- d) Beynəlxalq Valyuta Fondu
- e) İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz

56. Sual: AYİB nə üzrə ixtisaslaşmışdır? Düzgün olmayan variantı göstərin.

- a) Layihə maliyyələşdirilməsi daxil olmaqla istehsalın kreditləşdirilməsi
- b) **Ən kasıb ölkələrdən inkişaf etmiş ölkələrə ixracın həvəsləndirilməsi**
- c) İnfrastrukturların inkişafı (ekoloji proqramlar daxil olmaqla)
- d) Səhmdar kapitalına investisiyalar
- e) Rekonstruksiya işlərinə texniki dəstəyin göstərilməsi

57. Sual: Ölkələr hansı qruplara bölünürlər:

- a) **İnkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı ölkələr**
- b) İnkişaf etmiş, zəif inkişaf etmiş, neft hasil edən ölkələr
- c) Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş ölkələr
- d) İnkişaf etmiş, geridə qalmış, inkişaf etməkdə olan ölkələr
- e) Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı ölkələr

58. Sual: Ölkələrin bu və ya digər qrupa daxil olması üçün meyarları seçin

- a) Ölkənin ixrac və idxalı
- b) **Alicılıq qabiliyyəti pariteti, həyat səviyyəsi və keyfiyyəti, ÜDM-in sahə strukturu**
- c) Təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
- d) Adambaşına düşən orta illik gəlirlərin səviyyəsi, milli valyutanın mübadilə məzənnəsi
- e) ETTKİ nailiyyətləri, xarici investisiyalar üçün ayrılmış vəsaitlərin həcmi, dövlət borcu

59. Sual: YUNKTAD tərəfindən qəbul edilmiş ümumi preferensiya sistemi nəyi nəzərdə tutur?

- a) İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin endirilməsini
- b) İştirakçı ölkələrə məsləhətlərin təqdim olunmasını
- c) **bəzi zəif İEOÖ-lə ticarətdə bütün İEO tərəfindən qarşılıqsız əsaslarda idxal gömrük rüsumlarının endirilməsini və ya ləğvini**

- d) İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin ləğvini
- e) İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin artırılmasını

60. Sual: YUNKTAD-ın əsas vəzifələrindən biri aşağıdakıdır:

- a) **Beynəlxalq münasibətlərin inkişafı məsələlərində məsləhətlərin işlənməsi**
- b) Əmtəə və xidmətlərlə ticarətin liberallaşdırılması
- c) Bütün ölkələr üçün bərabər ticarət şərtlərinin təminatı
- d) Vahid gömrük qaydalarının işlənməsi
- e) Sadalanmış variantların heç biri

61. Sual: BMT sistemində YUNKTAD hansı rolunu daşıyır?

- a) Vahid gömrük qaydalarının işlənməsi
- b) Xüsusi sahibkarlığın inkişafına yardım göstərir
- c) YUNKTAD-ın sənədlərini təsdiq edir
- d) **Davamlı inkişafın, maliyyələrin, texnologiyaların, investisiyaların və ticarətin inkişafı problemləri üzrə koordinasiya mərkəzi rolunu**
- e) Sadalanmış variantların heç biri düzgün deyil

62. Sual: YUNKTAD-a üzvlük hansı ölkələr üçün açıqdır?

- a) Yalnız keçid iqtisadiyyatlı ölkələr üçün
- b) Yalnız inkişaf etmiş ölkələr üçün
- c) Yalnız İEOÖ üçün
- d) **BMT-nin üzvü olan istənilən ölkə üçün**
- e) Yalnız Aİ ölkələri üçün

63. Sual: "Ərəb Məğribi" İttifaqına daxil olan ölkələr hansılardır?

- a) Küveyt, Qatar, Konqo
- b) Çad, MAR, Ekvatorial Qvineya
- c) Qabon, Kamerun, Konqo
- d) **Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş, Tunis**
- e) Küveyt, Konqo, MAR, Tunis

64. Sual: Aşağıdakılardan hansı gömrük tariflərinin məqsədlərinə aid deyil?
- a) ölkəyə idxalın əmtəə strukturunun rasionallaşdırılması
 - b) ölkə ərazisində idxal və ixracın, valyuta gəlirləri ilə xərclərinin rəasional nisbətində saxlanması
 - c) ölkənin dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şərait yaradılması
 - d) ölkədə malların istehsalı və istehlakının strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradılması
 - e) ölkədə xarici ticarət əmtəə axınlarının strukturu və dinamikasının inkişafının təmin edilməsi**
65. Sual: Mənşəyinə görə rüsumlar aşağıdakılara bölünür:
- a) ixrac, idxal, tranzit
 - b) mövsümi, antidempinq, kompensasiya
 - c) avtonom, konvension, preferensial**
 - d) nominal, effektiv
 - e) advalor, spesifik, qarışıq
66. Sual: Tətbiq obyektinə görə rüsumlar aşağıdakılara bölünür:
- a) mövsümi, antidempinq, kompensasiya
 - b) ixrac, idxal, tranzit**
 - c) avtonom, konvension, preferensial
 - d) advalor, spesifik, qarışıq
 - e) nominal, effektiv
67. Sual: Aşağıdakılardan hansı kvotaların növlərinə aid deyil ?
- a) tarif kvotaları
 - b) fərđi kvotalar
 - c) miqdar kvotaları
 - d) qlobal kvotalar
 - e) faiz kvotaları**
68. Sual: Aşağıdakılardan hansı QTT-nin məqsədlərinə aid deyil?
- a) milli idxalçıların müdafiəsi**
 - b) milli sənayenin müdafiəsi
 - c) iqtisadi təhlükəsizliyin müdafiəsi
 - d) insanların sağlamlığının müdafiəsi
 - e) heyvanların sağlamlığının müdafiəsi

69. Sual: Aşağıdakılardan hansı gömrük rüsumlarının növlərinə aid deyil ?

- a) preferensial
- b) spesifik
- c) ixrac
- d) tarzıt
- e) **saxlanc**

70. Sual: Aşağıdakılardan hansı BİM-in formalarına aid deyil?

- a) elmi-texniki kooperasiya
- b) valyuta maliyyə sahəsində əməkdaşlıq
- c) **hərbi-siyasi əməkdaşlıq**
- d) nəqliyyat sahəsində əməkdaşlıq
- e) rabitə sahəsində əməkdaşlıq

71. Sual: Ölkənin beynəlxalq istehsal ixtisaslaşmasında mövqeyi nə ilə ifadə olunur?

- a) ixrac kvotası
- b) idxal ixtisaslaşma əmsalı
- c) xarici ticarət kvotası
- d) **ixrac ixtisaslaşma əmsalı**
- e) xarici ticarət ixtisaslaşma əmsalı

72. Sual: Aşağıdakılardan hansı BİM-in prinsiplərinə aid deyil?

- a) dövlətlərin suverenliyi
- b) ölkələrin hüquq bərabərliyi
- c) öhdəliklərə könüllü əməl olunması
- d) **birtərəfli faydalılıq**
- e) ayrışçılığa yol verilməməsi

73. Sual: Aşağıdakılardan hansı BİM sisteminin elementlərinə aid deyil?

- a) BİM-in reallaşdırılma mexanizmi
- b) BİM-in formaları
- c) **qapalı iqtisadiyyat**
- d) BİM-in obyektləri
- e) BİM-in subyektləri

74. Sual: Aşağıdakılardan hansı BİM-in inkişafını şərtləndirən amillərə aid deyil?

- a) elmi- texniki tərəqqi
- b) istehsalın beynəlmilləşməsi
- c) beynəlxalq inteqrasiya prosesləri
- d) daxili tələbin milli istehsalla yüksək təminatı**
- e) dünya bazarında rəqabətin kəskinləşməsi

75. Sual: Müasir dövrdə dünya təsərrüfatının inkişaf meyllərinə aid deyil:

- a) ETT-nin güclənməsi
- b) TMK-ların fəaliyyətinin genişlənməsi
- c) inteqrasiya proseslərinin güclənməsi
- d) dünya ölkələri arasında qeyri-bərabərliyin azalması**

76. Sual: Aşağıdakılardan hansı iqtisadiyyatın açıqlıq dərəcəsinə təsir göstərən amillərə aid deyil?

- a) Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi
- b) ictimai məhsulun strukturunun inkişaf səviyyəsi
- c) daxili bazarın tutumu
- d) ölkə əhalisinin sayı**

77. Sual: Sahədaxili ixtisaslaşmanın formalarına aid deyil:

- a) növ , ölçü üzrə ixtisaslaşma
- b) elmi istiqamətlər üzrə ixtisaslaşma**
- c) predmet üzrə ixtisaslaşma
- d) texnoloji mərhələ üzrə ixtisaslaşma

78. Sual: Beynəlxalq ixtisaslaşmanı şərtləndirən amillərə aid deyil:

- a) ölkənin coğrafi vəziyyəti
- b) ölkənin ərazisində təbii ehtiyatların olması
- c) ölkənin qonşu ölkələrlə iqtisadi münasibətləri**
- d) elmi texniki potensial
- e) ölkədə işçi qüvvəsinin miqdarı

79. Sual: Aşağıdakı lisenziya müqavilələrindən hansı texnologiya sahibində daha çox hüquq saxlayır?

- a) açıq lisenziya
- b) tam lisenziya
- c) müstəsna lisenziya
- d) qeyri müstəsna lisenziya**
- e) sublisenziya

80. Sual: Aşağıdakılardan hansı lisenziyalara görə ödəniş formalarına aid deyil?

- a) pauşal ödəniş
- b) akkreditivlə ödəniş**
- c) kompensasiya əsasında ödəniş
- d) qiymətli kağızlar vasitəsi ilə ödəniş

81. Sual: Aşağıdakılardan hansı imiqrasiya mərkəzi kimi yüksək mütəxəssislərin stimullaşdırılmasına əsaslanır?

- a) Orta Şərq
- b) Cənubi Amerika
- c) Cənubi Afrika
- d) Şimali Amerika**

82. Sual: Aşağıdakılardan hansı TMK-ın idarəetmə tiplərinə aid deyil?

- a) etnosentrik
- b) monosentrik**
- c) polisentrik
- d) geosentrik

83. Sual: Beynəlxalq əmək miqrasiyasının ixracçı ölkə üçün mənfi təsirlərinə aid deyil:

- a) beynəlxalq aləmdə ölkənin imicinin pisləşməsi
- b) işçi qüvvəsinin yaxşı hissəsinin itirilməsi
- c) ölkədə əmək bazarında gərginliyin artması**
- d) vergi ödəyicilərinin azalması nəticəsində büdcə gəlirlərinin azalması

84. Sual: BƏM-nin idxalçı ölkə üçün mənfi nəticələrinə aid deyil:

- a) istehsalın həcmnin artması
- b) sosial gərginliyin azalması**
- c) demoqrafik vəziyyətin yaxşılaşması
- d) istehsal xərclərinə qənaət olunması

85. Sual: Beynəlxalq əmək miqrasiyasının ixracçı ölkə üçün müsbət təsirlərinə aid deyil:

- a) Xaricdə əldə edilmiş vərdişlərin öz ölkəsində tətbiqi
- b) Ölkəsinə pul göndərməsi
- c) Ölkəsində istehsal xərclərinə qənaət olunması**
- d) Ölkəyə qayıdarkən uzun müddətli istifadə əşyaları gətirməsi

86. Sual: Bu ölkələrdən hansı müasir miqrasiya mərkəzlərinə aid deyil?

- a) ABŞ
- b) Şərqi Avropa**
- c) Kanada
- d) Avstraliya

87. Sual: Dünya üzrə birbaşa xarici investisiyaların hansı hissəsi TMK-ların payına düşür?

- a) 90 %**
- b) 70 %
- c) 50 %
- d) 35 %
- e) 65 %

88. Sual: Xaymerə görə TMK-ların inhisarçı üstünlüklərinə aid deyil:

- a) İxtisaslı kadrların sayının çoxluğu**
- b) Geniş maliyyə imkanlarının olması
- c) Yüksək texnologiyalara malik olması
- d) Sahibkarlıq ehtiyatlarının yüksək səviyyəsi

89. Sual: Müasir dövrdə TMK-ın fəaliyyətinin xarakterik xüsusiyyətlərinə aid deyil:

- a) xidmət sferasında fəaliyyət göstərən TMK-ın payının artması
- b) Firma daxili ticarətin genişlənməsi
- c) TMK-larla qəbul edən dövlətlərin münasibətlərinin gərginləşməsi**
- d) TMK-ın fəaliyyət coğrafiyasının genişlənməsi

90. Sual: TMK-lar haqda nəzəri baxışlara aid deyil:

- a) beynəlmilləşmə nəzəriyyəsi
- b) məhsulun həyat tsikli nəzəriyyəsi
- c) bihevorist nəzəriyyə
- d) mütləq üstünlükləri nəzəriyyəsi**

91. Sual: Valyuta məzənnəsinə təsir edən amillərə aid deyil:

- a) ölkələrdə faiz dərəcələrindəki fərq
- b) ölkənin ödəniş balansının vəziyyəti
- c) ölkənin xarici borcu**
- d) ölkələrdə inflyasiya templərindəki fərq

92. Sual: Valyuta siyasətinin istiqamətlərinə aid deyil:

- a) ticarət məhdudyyətləri**
- b) valyuta ehtiyatlarının diversifikasiyası
- c) valyuta müdaxilələri
- d) diskont siyasəti

93. Sual: Beynəlxalq iqtisadi təşkilatların funksiyalarına aiddir:

- a) nəzarət funksiyası
- b) tənzimləyici funksiya
- c) hər biri**
- d) norma yaratma funksiyası
- e) iqtisadi inkişafa yardım funksiyası

94. Sual: Ölkələrin BƏB-də iştirakının əsas motivi:

- a) yeni texnologiya və biliklərin əldə edilməsi imkanı
- b) iqtisadi fayda əldə etmək imkanı**
- c) müstəqilliyin qorunmasına təminat imkanı
- d) ölkələr arasında təsir dairələrinin bölünməsi imkanı

95. Sual: Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir:

- a) iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi**
- b) coğrafi mövqe
- c) regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
- d) təhsilin yüksək səviyyəsi

96. Sual: Hən hansı ölkəyə silah və qabaqcıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır:

- a) lisenziyalaşdırma
- b) kvotalaşdırma
- c) embarqo**
- d) antidempinq

97. Sual: Ticarət və tariflər üzrə Baş Sazişin ən əsas prinsiplərinə aid deyil:

- a) gömrük tariflərinin tədricən artırılması**
- b) ən əlverişli rejim
- c) gömrük tariflərinin tədricən azaldılması
- d) ticarət sahəsində ölkələrə diskriminasiyanın tətbiq edilməməsi

98. Sual: Köməkçi beynəlxalq ticarət əməliyyatlarına aiddir:

- a) İxrac
- b) Tranzit
- c) Təkrar ixrac
- d) Reklam agentlikləri ilə razılaşmalar**

99. Sual: Əsas beynəlxalq ticarət əməliyyatlarının tərkibinə nə daxildir:

- a) Yüklün nəqli
- b) İdxal**
- c) Sığorta
- d) Gömrük rəsmiləşdirməsi

100. Sual: Konkret vətəndaşlara turizm xidmətləri göstərən subyekt necə adlanır:

- a) Lizing müəssisəsi
- b) Müalicə müəssisəsi
- c) Turizm agentliyi**
- d) Marketing müəssisəsi

101. Sual: Hansı məqsədlə digər ölkəyə səfər edən şəxs xarici turist adlana bilər:

- a) Daimi yaşayış
- b) Bir sutkadan qısa müddətdə qalmaq şərti ilə
- c) İstirahət**
- d) Həmin ölkədə maddə ilə ödənilən işgüzar fəaliyyət

102. Sual: İnformasiya xidmətlərinin alqı-satqısına aid olmayan informasiya növü hansıdır:

- a) İşgüzar informasiya
- b) Smeta-layihə sənədləri**
- c) İstehlakçı informasiyası
- d) Hüquqi informasiya

103. Sual: Müasir dövrdə AİZ (Azad İqtisadi Zona) dedikdə aşağıdakı məqsədlər üçün nəzərdə tutulmuş ərazi başa düşülür:

- a) Tarifsiz ticarət və xarici sərmayəçilərin təsərrüfat fəaliyyəti üçün gü-zəştli şəraitin yaradılması**
- b) "Gizli" kapitalın yuyulması
- c) Milli sahibkarlar üçün xüsusi rejimin yaradılması
- d) Milli inkişaf layihələrinin həyata keçirilməsi

104. Sual: Ölkədən kapital ixracının əsas səbəblərinə aid deyil:

- a) Ölkədə həddən artıq kapital yığıcı
- b) Pulların yuyulması**
- c) Qəbul edən ölkədə ucuz xammalın mövcudluğu
- d) Qəbul edən ölkədə ucuz işçi qüvvəsinin mövcudluğu

105. Sual: Kapitalın beynəlxalq hərəkəti anlayışına aid deyildir:

- a) Xarici partnyorlarla əməliyyatlar üzrə ödənişlər
- b) Yerli şirkətlərin səhm və istiqrazlarının əldə edilməsi**
- c) Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin istiqrazlarının əldə edilməsi
- d) 5 ildən az olmayan müddətə xarici partnyorlara borcların verilməsi

106. Sual: Dünya maliyyə bazarında transmilli şirkətlərin hökmranlığının əsasını nə təşkil edir:

- a) Borc kapitalı
- b) Birbaşa investisiyalar**
- c) Portfel investisiyaları
- d) Kreditlər

107. Sual: AİZ (azad iqtisadi zonaların) yaradılması üçün zəruri olmayan şərtləri qeyd edin:

- a) Beynəlxalq hava limanlarının mövcudluğu**
- b) İşçi qüvvəsi ilə təminat
- c) Beynəlxalq bazarlarla nəqliyyat və telekommunikasiya əlaqəsi
- d) İnkişaf etmiş işgüzar və sosial infrastruktur

108. Sual: Avropa Birliyinin əsas orqanlarına aid deyildir:

- a) Avroşura
- b) Avropa yenidənqurma və inkişaf bankı**
- c) Avropa İttifaqının komissiyası
- d) Avropa parlamenti

109. Sual: «Şuman planına» daxil deyildir:

- a) Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası

- b) Almaniya və Fransanın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
- c) BENİLUKS gömrük ittifaqının yaradılması təklifi**
- d) Avropada kömür və polad istehsalının vahid rəhbərlik altında birləşdirilməsi

110. Sual: Qərbi Avropada vahid bazarın yaradılması məqsədi hansı sənəddə qeydə alınmışdır:

- a) Avropa İqtisadi Birliyinin yaranması müqaviləsində
- b) AVRATOM-un yaranması müqaviləsində
- c) Vahid Avropa Aktında**
- d) Kömür və Polad üzrə Avropa Birliyinin yaranması müqaviləsində

111. Sual: «Marşall planı» əlaqədar idi:

- a) Avroatomun yaranması ilə
- b) Ümumi bazarın yaradılması ilə
- c) Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə**
- d) Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə

112. Sual: Avropa Kömür və Polad Birliyi hansı plan əsasında yaranmışdır:

- a) «Jan Manne» planı əsasında
- b) «Marşall» planı əsasında
- c) «Şuman» planı əsasında**
- d) Roma müqaviləsi əsasında

113. Sual: Qərbi Avropa ölkələrində sabit valyuta zonası yaradılmışdır:

- a) 90-cı illərin əvvəllərində**
- b) 70-ci illərin sonunda
- c) 80-ci illərin ortasında
- d) 60-ci illərin ortasında

114. Sual: «Ağ Kitab» nə ilə əlaqədar qəbul edilmişdir:

- a) Avropa Valyuta İttifaqının yaradılması ilə

- b) Aİ haqqında müqavilənin qüvvəyə minməsi ilə
- c) Aİ ölkələrinin vahid daxili bazarının yaradılması ilə**
- d) Aİ ölkələrinin siyasi ittifaqının yaradılması ilə

115. Sual: Milli Valyuta sisteminin tərkibinə daxil deyildir:

- a) ehtiyat valyutalar**
- b) milli valyuta
- c) milli valyutanın dönərlilik şəraiti
- d) milli valyuta pariteti

116. Sual: BMT tərkibindəki xüsusi proqramlara aid deyil:

- a) ESKATO**
- b) BMTİP
- c) YUNİDO
- d) YUNEP

117. Sual: BMT sistemində təhsilin, elm və mədəniyyətin inkişafı məsələləri ilə məşğul olur:

- a) BƏT
- b) BVF
- c) YUNESKO**
- d) BMTİP

118. Sual: EKOSOS-un məşğul olduğu məqsədlərə aid deyil:

- a) elmi-texniki əməkdaşlıq
- b) hərbi əməkdaşlıq**
- c) sənaye əməkdaşlığı
- d) ticarət əməkdaşlığı

119. Sual: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil:

- a) Gürcüstan
- b) Ukrayna
- c) Macarıstan**

d) Rumıniya

120. Sual: Aşağıdakı tarixlərdən hansı BVF-in yaranması tarixini düzgün əks etdirir?

- a) **1944**
- b) 1945
- c) 1946
- d) 1947

121. Sual: Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

- a) 1930-cu illərdə
- b) **1950-ci illərin sonlarında**
- c) dərhal II dünya müharibəsindən sonra
- d) SSRİ dağılıdıqdan sonra

122. Sual: Aşağıda göstərilən səbəblərdən hansı kapital ixrajını şərtləndirən səbəblərə aid edilmir?

- a) kapitalın «nisbi» artıqlığı
- b) xarici ölkələrdə işçi qüvvəsinin ucuzluğu
- c) **vətənpərvərlik hisslərinin aşağı olması**
- d) kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması

123. Sual: Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılır?

- a) Yaponiya
- b) **Norveç**
- c) Böyük Britaniya
- d) Almaniya

124. Sual: Azərbaycan Respublikası hansı regional inteqrasiya blokunun üzvü deyil?

- a) MDB
- b) **AB**
- c) GUAM
- d) QDiƏT

125. Sual: Hansı ölkə ABŞ-ın əsas ticarət partnyoru kimi sayılır?

- a) Kanada
- b) Rusiya**
- c) Meksika
- d) Böyük Britaniya

126. Sual: NAFTA iqtisadi inteqrasiya bloku nə vaxt yaranmışdır?

- a) 1990-cı ildə
- b) 1991-ci ildə
- c) 1992-ci ildə**
- d) 1993-ci ildə

127. Sual: Aşağıdakı TMK-dan hansı Almaniyaya məxsus deyildir?

- a) Siemens
- b) Bayer
- c) Yunilever**
- d) Basf

128. Sual: Aşağıdakı TMK-dan hansının brendi dünyada ən bahalı brend kimi sayılır?

- a) Pepsi
- b) Coca-Cola**
- c) Marlboro
- d) Philips

129. Sual: «ABŞ-ın Jeneral Motors» şirkətinin əsas fəaliyyət sahəsi nədir?

- a) pərakəndə satış
- b) neft emalı
- c) avtomobil və raket istehsalı**
- d) energetika

130. Sual: Aşağıda adı çəkilən ölkələrdən hansı tranzitiv ölkə deyildir?

- a) Polşa
- b) Makedoniya
- c) Yunanıstan**
- d) Çexiya

131. Sual: Aşağıda adı çəkilən ölkələrdən hansı Cənub-Şərqi Asiya regionuna daxil deyildir?

- a) Tailand
- b) Laos
- c) Şri-Lanka**
- d) Malayziya

132. Sual: Aşağıda adı çəkilən hansı Avropa ölkəsi tranzitiv ölkə sayılır?

- a) Hollandiya
- b) Macarıstan**
- c) Belçika
- d) Danimarka

133. Sual: MEROSUR-iqtisadi inteqrasiya qruplaşmasına daxil deyildir:

- a) Argentina
- b) Braziliya
- c) Paraqvay
- d) Venesuela**

134. Sual: Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır?

- a) BMT-nin təsnifləşdirmə metodlarına
- b) Vahid metodologiya yoxdur**
- c) BVF-nun təsnifləşdirmə metodlarına
- d) Dünya Bankının təsnifləşdirmə metodlarına

135. Sual: Adı çəkilən şəhərlərdən hansı dünyanın əsas maliyyə mərkəzlərindən sayılmır?
- a) London
 - b) Moskva**
 - c) Tokio
 - d) Nyu-York
136. Sual: Kapitalın beynəlxalq hərəkətinin subyektələrinə kim aid deyil:
- a) korporasiyalar
 - b) hökumət təşkilatları
 - c) kommersiya bankları
 - d) ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər**
137. Sual: Hansı xüsusiyyət firmanın çoxmilli korporasiya adlamasına səbəb olur:
- a) xarici ölkələrdə əmtəə satışı
 - b) xarici ölkələrdə marketinq tədqiqatı aparılması
 - c) müxtəlif ölkələrin şirkətlərinin birləşməsi**
 - d) müxtəlif millətlərdən olan işçilərdən istifadə edilməsi
138. Sual: Qaçqın dedikdə beynəlxalq miqrasiyanın hansı növü nəzərdə tutulur:
- a) öz ölkəsindən xaricə gedən şəxs
 - b) xarici ölkədən öz ölkəsinə gələn şəxs
 - c) öz ölkəsindən həyatı və fəaliyyəti üçün təhlükə yarandığına görə xaricə gedən şəxs**
 - d) Öz ölkəsinin bir regionundan digərinə köçməyə məcbur olan şəxs
139. Sual: Humanitar və texniki yardım tədiyyə balansının hansı hissəsində əks etdirilir.
- a) cari əməliyyatlar
 - b) ticarət
 - c) ticarət kreditləri və avanslar
 - d) cari transferlər**
140. Sual: Adları çəkilən ölkələrdən hansı Şimali Amerika Azad Ticarət Müqaviləsinin (NAFTA) tərkibinə daxil deyil:

- a) Meksika
- b) Kosta rika**
- c) ABŞ
- d) Kanada

141. Sual: Hansı ölkə BVF-nun üzvü deyil:

- a) Braziliya
- b) Türkiyə
- c) Kuba**
- d) İran

142. Sual: Beynəlxalq İnkişaf Assosiasiyasının əsas funksiyası nədən ibarətdir:

- a) üzv olan ölkələrə qısamüddətli kredit ayırmaqdan
- b) üzv olan ölkələrə uzunmüddətli kredit ayırmaqdan
- c) inkişaf etmiş üzv ölkələrə kredit ayrılmasından
- d) inkişaf etməkdə olan üzv ölkələrə kredit ayrılmasından**

143. Sual: Beynəlxalq Maliyyə Kooperasiyası hansı ildə yaranmışdır:

- a) 1994-cü ildə
- b) 1947-ci ildə
- c) 1956-cı ildə**
- d) 1966-cı ildə

144. Sual: Aşağıdakı fikirlərdən biri BİM-in mahiyyəti ilə bağlı deyil:

- a) Beynəlxalq iqtisadi münasibətlər iqtisadi münasibətlərin ümumi sisteminin alt sistemidir
- b) Beynəlxalq iqtisadi münasibətlər ölkələrarası iqtisadi münasibətləri əks etdirir
- c) Beynəlxalq iqtisadi münasibətlər müxtəlif ölkələrin təsərrüfat subyektlərinin bu və ya digər formada qarşılıqlı iqtisadi əlaqəsidir
- d) Beynəlxalq iqtisadi münasibətlər yalnız müxtəlif ölkələr və onların təsərrüfat subyektləri arasındakı ticarət-iqtisadi münasibətlərini ifadə edir.**

145. Sual: Aşağıdakılardan biri BİM-in formalarından deyil.

- a) beynəlxalq ticarət
- b) beynəlxalq əmək bölgüsü**
- c) Beynəlxalq elmi-texniki əməkdaşlıq
- d) İşçi qüvvəsinin beynəlxalq miqrasiyası

146. Sual: Aşağıdakılardan hansı makroiqtisadi səviyyədə BİM-in subyekti deyil:

- a) ölkələr
- b) kiçik və orta müəssisələr**
- c) İnteqrasiya birlikləri
- d) Beynəlxalq iqtisadi təşkilatlar

147. Sual: Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil:

- a) kapitalın qaçışı nəzəriyyəsi
- b) postsənaye cəmiyyəti nəzəriyyələri**
- c) mütləq üstünlüklər nəzəriyyəsi
- d) miqyas effekti nəzəriyyəsi

148. Sual: Aşağıdakılardan biri ölkənin BƏB-də iştirakına təsir edən amillərdən deyil:

- a) Ölkənin orta ölçülü müəssisələrinin zəif inkişafı**
- b) Ölkənin daxili bazarının həcmi
- c) Ölkənin iqtisadi inkişaf səviyyəsi
- d) Ölkənin təbii resurslarla təminatı

149. Sual: Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir

- a) birbaşa investisiyalar
- b) injiniring xidmətləri**
- c) Borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
- d) İqtisadi kömək

150. Sual: Transmilliləşmə indeksi nədir:

- a) ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərin orta ədədidir
- b) ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi filialları həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir
- c) ümumi aktivlərin həcmində xarici aktivlərin payı, ümumi satışın həcmində xarici satışın payı və ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı göstəricilərinin orta ədədidir.**

- d) Ümumi ticarətin həcmində firmadaxili ticarətin payı, ümumi işçilərin həcmində xaricdə işləyənlərin sayı və ümumi filialların həcmində xaricdəki filialların sayı göstəricilərinin orta ədədidir

151. Sual: Aşağıdakılardan yalnız biri yeni global problemlər qrupuna aiddir:

- a) demilitarizasiya və sülh problemi
- b) ekoloji problem
- c) insan potensialının inkişafı problemi
- d) **dünya okeanının öyrənilməsi və mənimsənilməsi problemləri**

152. Sual: Aşağıdakılardan biri BİM-in predmetinə daxil deyil:

- a) Ayrı-ayrı beynəlxalq korporasiyaların qarşılıqlı iqtisadi münasibətlər sistemi
- b) **ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi münasibətlərinin bütün formaları**
- c) Müxtəlif ölkələrin təsərrüfat subyektləri arasındakı iqtisadi əlaqələr
- d) Ölkələrarası iqtisadi münasibətlər

153. Sual: Aşağıdakılardan biri BİM-in formalarından deyil:

- a) **beynəlxalq inhisarçılıq fəaliyyəti**
- b) Beynəlxalq ticarət
- c) Beynəlxalq elmi-texniki əməkdaşlıq
- d) İşçi qüvvəsinin beynəlxalq miqrasiyası

154. Sual: Aşağıdakılardan biri BƏB-in inkişaf göstəriciləri sırasına aid edilmir.

- a) ixrac kvotası
- b) idxalın artım tempinin ÜDM-nin artım tempini qabaqlaması əmsali
- c) **istehsalın artım templəri**
- d) İxracın artım tempinin ÜDM-nin artım tempini qabaqlaması əmsali

155. Sual: Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdıran amillərdəndir.

- a) **milli iqtisadiyyatların qarşılıqlı asılılığının güclənməsi**
- b) Xarici ticarət dövryyəsinin 40%-ə qədərini qyri-tarif məhdudiyətlərə məruz qalması

- c) Qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması
- d) Rüsurların orta səviyyəsinin 40% və daha çox olması

156. Sual: Aşağıdakılardan biri işçi qüvvəsinin miqyasının iqtisadi tənzimlənməsinə aiddir:

- a) profesional ixtisaslaşma
- b) yaş senzi
- c) immiqrantların əməyindən istifadə edən sahibkarlardan vergi tutmları**
- d) Sağlıq vəziyyəti

157. Sual: Aşağıdakılardan biri BMT-nin çoxtərəfli ticarət-iqtisadi beynəlxalq təşkilatları sırasına daxil deyil:

- a) ÜTT
- b) UNCTAD
- c) Beynəlxalq Gömrük Təşkilatı
- d) Beynəlxalq Ticarət Palatası**

158. Sual: Bu gün üçün ən yüksək inkişaf nöqtəsinə çatmış inteqrasiya birliyi hansıdır:

- a) MERKOSUR
- b) Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyası
- c) Aİ**
- d) MDB

159. Sual: Açıq iqtisadiyyat və azad ticarət anlayışları eynidirmi?

- a) Bəli
- b) xeyir**
- c) Bəlkə
- d) qismən

160. Sual: Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir

- a) Yeni texnologiya və bilikləri əldə etmək imkanı
- b) Ölkələr arasında tədir dairələrinin bölgüsü
- c) İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi**

d) Xammal və enerji bazarlarının əldə edilməsi

161. Sual: Beynəlxalq əmək bölgüsünün əsas formalarına aşağıdakılardan hansı aiddir?

- a) **Beynəlxalq kooperasiya**
- b) Detallar üzrə ixtisaslaşma
- c) Əməyin ümumi bölgüsü
- d) Əməyin fərdi bölgüsü

162. Sual: XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatına hansı struktur dəyişiklikləri baş vermişdir?

- a) **Xidmət sferasının sürətli inkişafı**
- b) Maddi istehsal sferasının inkişafı
- c) Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
- d) Heç biri

163. Sual: ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır?

- a) Güclü hərbi-sənaye kompleksi
- b) Qlobal milli maraqların mövcudluğu
- c) Güclü hakimiyyət
- d) **Daxili bazarın miqyası və elmi-texniki potensial**

164. Sual: Hansı ölkə Avropa İttifaqının üzvü deyildir?

- a) Böyük Britaniya
- b) Kipr
- c) Portuqaliya
- d) **İsveçrə**

165. Sual: Beynəlxalq iqtisadi münasibətlərə aid deyil:

- a) **Ölkələrin milli bazarı**
- b) Əmtəə və xidmətlərlə beynəlxalq ticarət
- c) Kapitalın beynəlxalq hərəkəti
- d) Beynəlxalq iqtisadi inteqrasiya

166. Sual: Beynəlxalq iqtisadi münasibətlər nəzəriyyəsində aşağıdakılar tədqiq olunmur:

- a) **Xarici ölkələrin iqtisadiyyatı**
- b) Beynəlxalq iqtisadi münasibətlərin reallaşdırma mexanizmləri
- c) Beynəlxalq ticarətin zəruriliyi və inkişaf istiqamətləri
- d) Beynəlxalq valyuta-kredit münasibətləri

167. Sual: Xarici ticarət dövriyyəsi:

- a) Bütün ixracatın həcmi deməkdir
- b) Humanitar göndərmələr çıxılmaqla ixracatın həcmi deməkdir
- c) Vergi tutmadan daxil olan əmtəələrdən başqa bütün idxal deməkdir
- d) **ixrac və idxalın cəmi deməkdir**

168. Sual: Xarici ticarətin tənzimlənməsinin ən əsas aləti hansıdır?

- a) **gömrük tarifləri**
- b) Kvotalaşdırma
- c) İxracın stimullaşdırılması tədbirləri
- d) ixracın əvəz edilməsi tədbirləri

169. Sual: Xarici ticarətin tənzimlənməsinin qeyri-tarif metodlarına hansı aiddir:

- a) **Kvotalaşdırma**
- b) Aksiz vergiləri
- c) Gömrük rüsumları
- d) Əlavə dəyər vergisi

170. Sual: Ticarət və tariflər üzrə Beynəlxalq Sazişin əvəzinə hazırda hansı beynəlxalq təşkilat fəaliyyət göstərir:

- a) Beynəlxalq valyuta fondu
- b) Ümumdünya bankı
- c) **Ümumdünya ticarət təşkilatı**
- d) Ümumdünya turizm təşkilatı

171. Sual: Doğurdanmı dünya ticarətinin artım sürəti dünya istehsalından çoxdur?

- a) **Bəli**
- b) Xeyir
- c) 10 dəfə çoxdur
- d) 10 dəfə azdır

172. Sual: Aşağıda göstərilən hansı ölkə ASEAN-a daxil deyil

- a) Sinqapur
- b) **ÇXR**
- c) İndoneziya
- d) Malaziya

173. Sual: İnkişaf etməkdə olan ölkələrdə inteqrasiya prosesləri üçün hansı amillər xarakterik deyil:

- a) Praktik surətdə inteqrasiya yoxdur
- b) Inteqrasiya inkişafın birinci mərhələsidir
- c) Ölkələr arasında əməkdaşlıq inteqrasiya proseslərinin ilkin mərhələsindədir
- d) **Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır.**

174. Sual: Beynəlxalq valyuta münasibətlərinin sürətli inkişafını şərtləndirən əsas amil hansıdır:

- a) Beynəlxalq münasibətlərin mürəkkəbləşməsi
- b) **Dünya bazarının və dünya təsərrüfat əlaqələri sisteminin formalaşması**
- c) Elmi-texniki tərəqqinin inkişafı
- d) Coğrafi kəşflər

175. Sual: Dünya valyuta sistemi yaranmışdır:

- a) XVII əsrdə
- b) XVIII-ci əsrin ortalarında
- c) **XIX-cu əsrin ortalarında**
- d) XX-xi əsrin əvvəllərində

176. Sual: Müasir dövrdə valyuta kursu:

- a) Qızıl paritetə əsəslənir
- b) Sikkə paritetinə əsəslənir
- c) valyuta paritetinə əsəslənir**
- d) Dollara əsəslənir

177. Sual: BMT-nin ali orqanlarına aid deyil:

- a) Baş məclis
- b) Təhlükəsizlik Şurası
- c) Beynəlxlaq valyuta fondu**
- d) Qəyyumluq Şurası

178. Sual: BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir:

- a) Hərbi əməkdaşlıq
- b) Ölkələrin suverenliyinin təminatı
- c) Gender problemi
- d) İqtisadi və sosial məsələlər üzrə əməkdaşlıq**

179. Sual: Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər:

- a) Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilər
- b) Azərbaycanın xarici borcları silinə bilər
- c) Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
- d) Azərbaycanın xarici ölkələrlə ticarətində məhdudiyətlər aradan götürülər**

180. Sual: Məcmu milli gəlir kəmiyyətə Milli məcmu məhsuldan nə ilə fərqlənir:

- a) Təmiz vergilərin həcmi ilə
- b) Muzdlu işçilərin əmək haqqı fondunun həcmi ilə
- c) Xaricdə əldə olunan təmiz gəlirlərin səviyyəsi ilə**
- d) Son istehlakın həcmi ilə

181. Sual: BİM aşağıdakı münasibətlər sistemini əks etdirir:

- a) xarici ticarət üzrə əməkdaşlıq
- b) elmi-texniki və istehsal üzrə əməkdaşlıq
- c) milli təsərrüfatların qarşılıqlı iqtisadi əlaqələri və qarşılıqlı asılılığı**
- d) transmilli korporasiyalar arasında əməkdaşlıq

182. Sual: BİM-in əsas formaları hansıdır?

- a) Beynəlxalq Ticarət
- b) Beynəlxalq Valyuta maliyyə və kredit mümasibətləri
- c) Kapitalın beynəlxalq miqrasiyası
- d) Hamısı**

183. Sual: BİM-in obyektləri hansıdır?

- a) əmtəələr, texnologiya, kapital, müəssisələr
- b) əmtəələr, xidmətlər, texnologiya, kapital, işçi qüvvəsi**
- c) firmalar, şirkətlər, birjalar
- d) sahibkarlar birliyi, ticarət təşkilatları

184. Sual: Mikroəviyyədə BİM-in subyektləri hansıdır?

- a) firmalar, şirkətlər, TMK, TMB və s.**
- b) əmtəələr, texnologiyalar, kapital və s.
- c) istehsal resursları və s.
- d) əmtəə və xidmətlər, kapital, işçi qüvvəsi və s.

185. Sual: Dünya qiymətlərini hansı variant səciyyələndirir?

- a) inkişaf etmiş sənaye ölkələrinin müəyyən etdiyi qiymətlər
- b) BVF-nun müəyyən etdiyi qiymətlər
- c) dövlət tərəfindən tənzimlənən qiymətlər
- d) mühüm dünya ticarət mərkəzlərində yaranan iri idxal-ixrac əməliyyatlarının qiymətləri**

186. Sual: Beynəlxalq hesabat qiymətlərini hansı variant səciyyələndirir?

- a) konkret əmtəə növlərinə ixracçı-firmanın fərdi müəyyən etdiyi qiymətlər**
- b) konkret əmtəə növlərinə idxalçı-firmanın fərdi müəyyən etdiyi qiymətlər

- c) müəyyən metodla hesablanan qiymətlər
- d) dövlət tərəfindən müəyyən edilən qiymətlər

187. Sual: Dövlət xarici ticarət siyasətinin əsas formalarına aiddir:

- a) iqtisadiyyatın açıqlığı
- b) fritrederçilik, himayəçilik, liberallaşdırma**
- c) radikalçılıq, liberallaşdırma
- d) fritrederçilik, vergi güzəştləri

188. Sual: Hansı variant kapitalın beynəlxalq miqrasiyasının obyektiv əsası deyildir?

- a) ayrı-ayrı ölkələrdə kapital yığımının qeyri-bərabərliyi
- b) ayrı-ayrı ölkələrdə kapitalın "nisbi artıqlığı"
- c) dünya təsərrüfatının ayrı-ayrı həlqələrində kapitalla tələb və təklifin üst-üstə düşməməsi
- d) əmtəə ticarətinin inkişaf səviyyəsi**

189. Sual: Mülkiyyət formasına görə hərəkət edən kapitalın aşağıdakı forması mövcud deyil:

- a) xüsusi
- b) bələdiyyə**
- c) dövlət
- d) Heç biri

190. Sual: Müddətinə görə beynəlxalq kapital miqrasiyasının aşağıdakı forması mövcud deyil:

- a) çox qısa müddətli
- b) qısa müddətli
- c) müddətsiz**
- d) uzun müddətli

191. Sual: Dünya pul bazarı üçün hansı variant xarakterik deyil?

- a) pul (depozit) şəklində kapital ixracı
- b) geniş təkrar istehsal üçün kreditlər**
- c) dövriyyə vəsaitlərinin artırılması üçün kreditlər
- d) beynəlxalq ticarətdə tədavül sferasına xidmət üçün kreditlər

192. Sual: Dünya kapital bazarı üçün hansı variant xarakterik deyil

- a) kapitalın bank kreditləri şəklində ixracı
- b) ortamüddətli və uzunmüddətli kreditlər
- c) kapitalın beynəlxalq və alıcılıq ödəniş vasitəsi kimi ixracı**
- d) əsas kapitalı artırmaq üçün kreditlər

193. Sual: İşçi qüvvəsinin beynəlxalq miqrasiyası bir proses kimi özündə əks etdirir:

- a) emiqrasiyanı
- b) immiqrasiyanı
- c) reemiqrasiyanı
- d) Hamısı**

194. Sual: Hansı variant işçi qüvvəsinin miqrasiyasının iqtisadi səbəblərinə aid deyil?

- a) ailə şəraiti**
- b) ölkələrin iqtisadi inkişaf səviyyələrinin müxtəlifliyi
- c) ayrı-ayrı ölkələrin işçi qüvvəsi ilə təminatındakı fərqlər
- d) əmək resurslarının kəmiyyət xarakteristikalarının milli istehsalın maddi-texniki bazasına uyğun gəlməməsi

195. Sual: Emiqrasiya öz ölkəsinə hansı iqtisadi ziyan vurur? Düzgün olmayan cavabı tapın.

- a) əhalinin yaş quruluşunun qocalmasına gətirib çıxarır
- b) ümumtəhsil hazırlığına çəkilən xərc itirilir
- c) peşə hazırlığına çəkilən xərclər itirilir
- d) daxili əmək bazarında vəziyyəti yüngülləşdirir**

196. Sual: Dövlət miqrasiya siyasətini hansı variant düzgün ifadə edir?

- a) ölkəyə cinayətkarların daxil olmasına mane olan siyasətdir
- b) ölkədən alimlərin getməsinə tənzimləməyə yönəldilən siyasətdir
- c) ölkəyə işçi idxalını tənzimləməyə yönəldilən siyasətdir
- d) verilən ölkədən və ya ölkəyə işçi qüvvəsinin idxal/ixracını tənzimləməyə yönəldilən**

197. Sual: "İqtisadiyyatın açıqlığının" kəmiyyət göstəriciləri

- a) ixrac həcmi, idxal həcmi
- b) xarici ticarət dövriyyəsinin həcmi
- c) ixrac kvotası, xarici ticarət kvotası**
- d) xarici ticarət saldosu

198. Sual: Ölkənin iqtisadi təhlükəsizliyini müəyyən edir:

- a) kifayət qədər müdafiə potensialı
- b) sosial yönümlü siyasət
- c) milli maraqların təminatı müdafiəsi
- d) hamısı**

199. Sual: Ölkənin iqtisadi təhlükəsizliyinə xarici təhdidlərə aiddir:

- a) iqtisadiyyatın quruluşunda deformasiya
- b) investisiya aktivliyinin azalması
- c) xarici borcun artması**
- d) ölkədə təbəqələşmənin dərinləşməsi

200. Sual: Hansı variant iqtisadi inteqrasiya qruplaşmalarının məqsədlərinə daxil deyil?

- a) miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə etmək
- b) əlverişli xarici siyasət mühitinin yaradılması
- c) ticarət siyasəti məsələlərinin həlli
- d) ölkənin hərbi doktrinasına yardım**

201. Sual: İstehsalın beynəlxalq ixtisaslaşmasının hansı növləri mövcuddur?

- a) sahələrarası, sahədaxili, ayrı-ayrı müəssisələr üzrə ixtisaslaşma
- b) sahədaxili, sahələrarası, ayrı-ayrı ölkələr üzrə ixtisaslaşma**
- c) sahələrarası, ayrı-ayrı müəssisələr, ölkə qrupları üzrə ixtisaslaşma
- d) ayrı-ayrı müəssisələr, ayrı-ayrı ölkələr, ölkə qrupları üzrə ixtisaslaşma

202. Sual: Sahibkarlıq kapitalına aşağıdakılar aiddir:

- a) **birbaşa investisiyalar**
- b) dövlət investisiyaları
- c) ssudalar
- d) fərdi investisiyalar
- e) fərdi kreditlər

203. Sual: Kapital ixracının müasir meylləri:

- a) birbaşa investisiyaların azalması
- b) **birbaşa investisiyaların üstün surətdə artması**
- c) portfel investisiyalarının azalması
- d) portfel investisiyalarının üstün surətdə artması
- e) birbaşa və portfel investisiyalarının eyni səviyyədə artması

204. Sual: Borc kapitalı anlayışına aid deyil:

- a) faktoring
- b) qısamüddətli kreditlər
- c) uzunmüddətli kreditlər
- d) **satılan əmtəə və xidmətlərə görə ödənişlər**
- e) ortamüddətli kreditlər

205. Sual: İşçi qüvvəsini beynəlxalq miqrasiyasının əsas səbəbi nədir?

- a) siyasi baxışlar
- b) dini görüşlər
- c) irqi fərqlər
- d) **iqtisadi amillər**
- e) ekoloji səbəblər

206. Sual: BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir:

- a) hərbi əməkdaşlıq
- b) ölkələrin suverenliyinin təminatı
- c) gender problemi
- d) **iqtisadi və sosial məsələlər üzrə əməkdaşlıq**
- e) mədəni və humanitar sahədə əməkdaşlıq

207. Sual: BİM-in mikrosəviyyədə subyektləri kimi hansı şirkətlər çıxış edir?

- a) beynəlxalq təşkilatlar
- b) üstmilli inistitutlar
- c) xarici iqtisadi əməliyyatları həyata keçirən orta və kiçik müəssisələr**
- d) beynəlxalq iqtisadi inteqrasiya qruplaşmaları
- e) transmilli və qlobal şirkətlər

208. Sual: İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrə aşağıdakılardan hansılar aiddir?

- a) yeni sənaye ölkələri
- b) sənayecə inkişaf etməkdə olan ölkələr**
- c) qeyri-bazar iqtisadiyyatlı ölkələr
- d) kecid iqtisadiyyatlı ölkələr
- e) inkişaf etməmiş bazar iqtisadiyyatlı ölkələr

209. Sual: Bunlardan hansı Beynəlxalq ticarətin subyektlərinə aid deyil?

- a) dünya ölkələri
- b) regional inteqrasiya qrupları
- c) transmilli şirkətlər
- d) əmtəə və xidmətlər**
- e) çoxmilli şirkətlər

210. Sual: Dünya qiymətlərinin funksiyalarına aid deyil ?

- a) müntəzəmlik**
- b) stimullaşdırıcı
- c) təmizləyici
- d) indikativ
- e) distribütiv

211. Sual: Beynəlxalq ticarətin tənzimlənməsində hansı təşkilat iştirak edir ?

- a) OPEK
- b) APEF
- c) YUNESKO**

- d) Beynəlxalq Dəniz təşkilatı
- e) Beynəlxalq Mülki Aviasiya Təşkilatı

212. Sual: Kapitalın beynəlxalq hərəkətinə təsir edən iqtisadi xarakterli amillər hansılardır ?

- a) kapital ixracının liberallaşdırılması
- b) üçüncü dünya ölkələrinin sənayeləşdirilməsi
- c) iqtisadi islahatların həyata keçirilməsi
- d) beynəlxalq əmək bəlgüsünün dərinləşməsi**
- e) məşğulluq səviyyəsinin dəstəklənməsi

213. Sual: Kapitalın beynəlxalq hərəkətinə təsir edən siyasi xarakterli amillər hansılardır?

- a) iqtisadi artım templərinin dəstəklənməsi
- b) iqtisadi islahatların həyata keçirilməsi**
- c) dünya iqtisadiyyatının transmilliləşməsi
- d) istehsalın beynəlləşməsi
- e) inteqrasiya proseslərinin inkişafı

214. Sual: Kapitalın idxalının iqtisadi məqsədə uyğunluğuna aid deyil ?

- a) əlavə gəlirin əldə edilməsi**
- b) əlavə valyuta resurslarının cəlbə
- c) elmi texniki potensialın genişlənməsi
- d) əlavə iş yerlərinin yaradılması
- e) yeni və köhnə istehsal texnologiyaların inkişaf etdirilməsi

215. Sual: Saldodan çıxış edərək kapital idxal edən ölkələr?

- a) ABŞ**
- b) Fransa
- c) İsveçrə
- d) Almaniya
- e) Yaponiya

216. Sual: Bunlardan hansı dünya valyuta sisteminin mərhələləri aid deyil?

- a) Paris valyuta sistemi
- b) ABŞ valyuta sistemi**
- c) Genuya valyuta sistemi
- d) Bretton –Vuds valyuta sistemi
- e) Yaponiya valyuta sistemi

217. Sual: Valyuta məhdudiyətlərinə aid deyil

- a) valyuta blokadası
- b) milli valyuta məhdudiyəti**
- c) gəlirin repatriasiyası
- d) qızıl və qiymətli kağızların hərəkətinin tənzimlənməsi
- e) xarici valyutanın alqı-sarqısına qadağa

218. Sual: Beynəlxalq Valyuta Fondu neşənci ildə yaradılıb?

- a) 1930-cu il avqustunda
- b) 1945-ci il 27 dekabrında
- c) 1944-cü il iyulunda**
- d) 1947-ci il 1 martında
- e) 1935-ci il sentyabrında

219. Sual: Dünya Bankı Qrupu hansı təşkilatla əməkdaşlıq etmir ?

- a) Beynəlxalq Yenidən qurma və İnkişaf Bankı
- b) Beynəlxalq İnkişaf Assosiyası
- c) Beynəlxalq Maliyyə Korporasiyası
- d) Çoxtərəfli İnvestisiyalar üzrə zəmanət Agentliyi
- e) OPEK**

220. Sual: Reemigrasiya nədir?

- a) yüksək ixtisaslı kadrların miqrasiyası
- b) qeyri-reqal immiqrasiyası
- c) daha əvvəl ölkədən emiqrasiya etmiş əhəlinin yenidən qayıtması**
- d) Ölkədən xarici vətəndaşların getməsi
- e) Ökəyə xaricdən əmək qabiliyyətli əhəlinin axını

221. Sual: Miqrasiyaya təsir edən amillər hansılardır ?

- a) siyasi-hüquqi amillər
- b) etnik-ailəvi amillər
- c) ekoloji-psixoloji amillər
- d) ayrı-ayrı ölkələrin əmək resursları**
- e) dini-etnik amillər

222. Sual: Hansılar emiqrasiyanın mənfi cəhətləridir?

- a) " Beyin axını" yüksək ixtisaslı kadrların xaricə axını**
- b) Xaricdən ölkəyə daha təhsilli və ixtisaslı işçilərin qaydası
- c) Xaricdən valyuta köçürülmələri
- d) öz ölkələrinə qayıdan miqrantların özləriylə maddi dəyərlər gətirirlər
- e) miqrantların yığımları

223. Sual: Beynəlxalq Əmək Təşkilatının funksiyalarına aid deyil ?

- a) qaçqınların hərəkətinin təşkili**
- b) Beynəlxalq əmək standartlarının hazırlanması
- c) işçi qüvvəsi yığımının reqlamentləşməsi
- d) işsizliklə mübarizə
- e) işçilər üçün sosial ədalətliyin təmin edilməsi

224. Sual: Beynəlxalq iqtisadiyyatda texnologiya daşıyıcı kimi iştirak etmir?

- a) əmtəələr
- b) pul**
- c) kapital
- d) əmək
- e) torpaq

225. Sual: Hansı Beynəlxalq İqtisadi Hüququn prinsiplərinə aid deyil ?

- a) Zor tətbiq etməmək və hədələməmək
- b) ölkə daxili işlərə qarışmaq
- c) əməkdaşlıq
- d) mübahisələrin sülh yolu ilə həlli

e) **dövlətlər arası inteqrasiya**

226. Sual: Dövlətin iqtisadi təhlükəsisliyinə daxil deyil?

- a) iqtisadi
- b) geosiyasi
- c) elmi-mədəni**
- d) ekoloji
- e) hüquqi

227. Sual: BMT-nin funksional komissiyalarına daxil deyil?

- a) Statistika Komissiyası
- b) sosial inkişaf komissiyası
- c) Qadınların vəziyyəti üzrə komissiya
- d) Əhali məntəqələri üzrə komissiya**
- e) Narkotik vasitələr üzrə komissiya

228. Sual: BMT-nin daimi komitələrinə daxil deyil?

- a) İnsan haqları komissiyası**
- b) Əhali məntəqələri üzrə komissiya
- c) Qeyri-hökumət təşkilatlarının komitəsi
- d) Hökumətlərarası təşkilatlarla danışıqlar komitəsi
- e) Proqramlar və koordinasiya komitəsi

229. Sual: BMT-yə daxil deyil/?

- a) BƏT
- b) İESKO**
- c) YUNESKO
- d) YUNİDO
- e) ÜST

230. Sual: Şimal Əməkdaşlığına daxil olan ölkə?

- a) Kanada

- b) Rusiya
- c) ABŞ
- d) İsveç**
- e) İsveçrə

231. Sual: Ərəb Dövlətlər Liqası neçənci ildə yaradılıb ?

- a) 1941-ci il
- b) 1943-cü il
- c) 1945-ci il**
- d) 1944-ci il
- e) 1942-ci il

232. Sual: Regional fondlara və maliyyə təşkilatlarına aid deyil ?

- a) Karib İnvestisiya Fondu
- b) And Ehtiyat Fondu
- c) Karib İnkişaf Bankı**
- d) Afrika İnkişaf Fondu
- e) Ərəb Valyuta Fondu

233. Sual: ASEAN hansı ölkələr tərəfindən yaradılıb ?

- a) Vyetnam
- b) Filippin**
- c) Laos
- d) Myanma
- e) Kamboca

234. Sual: Avropa Şurasının fealiyyət sferasına aid deyil?

- a) insan haqları
- b) sosial iqtisadi məsələlər
- c) ətraf mühit
- d) dini-etnik məsələlər**
- e) huquqi sahədə əməkdaşlıq

235. Sual: Bunlardan hansı Avropa Şurasının nəznində yaradılmışdır?

- a) **Sosial İnkişaf Fondu**
- b) Şimal Əməkdaşlığı
- c) Beynəlxalq energetika Agentliyi
- d) Təhsil Sahəsində Tədqiqatlar və Yeniliklər Mərkəzi
- e) Beynəlxalq Hesablaşmalar Bankı

236. Sual: Beynəlxalq Təşkilatlar bir qayda olaraq nəyin əsasında yaradılır?

- a) beynəlxalq hüquqi sazişlər
- b) **beynəlxalq əmtəə sazişləri**
- c) əmtəə müqavilələri
- d) beynəlxalq komitələrin qərarları ilə
- e) hüquqi əməkdaşlıq sazişləri

237. Sual: Ölkələrin təsnifləşdirilməsi zamanı hansı təşkilatın nəticələrindən istifadə olunur?

- a) Avropa Şurasından
- b) Sosial İnkişaf Fondu
- c) BMT
- d) **Dünya Bankından**
- e) NAFTA

238. Sual: Məhsul ixrac və idxalında lider olan ölkə?

- a) **ABŞ**
- b) Yaponiya
- c) Fransa
- d) Norveç
- e) Almaniya

239. Sual: Xüsusi İqtisadi Zonaların ərazisində hansı güzəştlər olunur ?

- a) vergi güzəştləri
- b) gömrük güzəştləri
- c) maliyyə güzəştləri
- d) **hüquqi güzəştlər**
- e) inzibati güzəştləri

240. Sual: Kapitalın beynəlxalq hərəkətinin borc formasının hansı əməliyyatlar vasitəsilə aparılır?

- a) dövlət və borc kreditlərin verilməsi
- b) Banklararası depozitlər
- c) rəsmi yardımlar
- d) borclar üzrə ödəmələrin həyata keçirilməsi
- e) **Banklararası valyuta dəyişmələri**

241. Sual: Hansı ölkə BVF-nun üzvü deyil ?

- a) Azərbaycan
- b) Türkiyə
- c) İran
- d) **Kuba**
- e) Brazilya

242. Sual: Bunlardan hansı ÜTT-lə eyni istiqamətdə xidmət göstərir

- a) UNCTAD
- b) **GATT**
- c) Beynəlxalq Ticarət Mərkəzi
- d) İSESKO
- e) OPEK

243. Sual: Bunlardan hansı Bretton –Vuds konfransının qərarı ilə yaradıldı?

- a) YUNKTAD
- b) FAO
- c) ÜST
- d) **QATT**
- e) ÜİMT

244. Sual: Bunlardan hansı Beynəlxalq ticarətin subyektləri kimi çıxış etmir?

- a) dünya ölkələri
- b) regional inteqrasiya qrupları

- c) transmilli şirkətlər
- d) kiçik müəssisələr**
- e) çoxmilli şirkətlər

245. Sual: Kapital ixracının düsturu hansıdır?

- a) $Kix = \text{DK}/\text{UDM} \times 100\%$**
- b) $Ke = XK/T(K) \times 100\%$
- c) $Ke = XK/T(K)$
- d) $Kix = \text{DK}/\text{UDM}$
- e) $Kid = XK/\text{UDM} \times 100\%$

246. Sual: İstifadə edilmə xarakterinə görə kapitallar bölünürlər?

- a) qısamüddətli
- b) ortamüddətli
- c) ticarət
- d) sahibkar**
- e) uzunmüddətli

247. Sual: Bunlardan hansı birbaşa investisiyaların ixrac səbəbləri deyil?

- a) texnoloji liderlik
- b) İxtisaslı işçi qüvvəsinin olmaması**
- c) reklamda olan üstünlük
- d) şirkətin ölçüsü
- e) istehsalın təmərküzləşməsi

248. Sual: Bunlardan hansı investisiyaların birbaşa idxalının səbəbləri deyil ?

- a) kapitalla olan ehtiyac
- b) istehsal xərcləri
- c) daxili bazarın ölçüsünün kiçik olması**
- d) milli filialların sayı
- e) daxili əmtəə bazarının müdafiə səviyyəsi

249. Sual: Aşağıdakılardan hansı neoklassik nəzəriyyəyə aid deyil:

- a) istehsal amilləri nəzəriyyəsi
- b) istehsal amillərinin nisbəti nəzəriyyəsi
- c) istehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi nəzəriyyəsi
- d) beynəlxalq dəyər nəzəriyyəsi**
- e) müqayisəli üstünlüklər nəzəriyyəsi

250. Sual: 1999-cu ildə Avrozonaya hansı ölkə qatıldı?

- a) Niderland
- b) portuqaliya
- c) İtaliya
- d) Fransa
- e) Yunanıstan**

251. Sual: Xarici ticarət nəzəriyyələrindən hansı istehsal amillərindən yalnız birinə əsaslanır

- a) Mütləq üstünlüklər (1)
- b) Müqayisəli üstünlüklər (2)
- c) Rəqabət üstünlükləri (3)
- d) Yalnız 1 və 2 (4)**
- e) Məhsulların həyat silsiləsi (5)

252. Sual: Beynəlxalq iqtisadi münasibətlərin subyektinə aiddir

- a) Dövlətlər Birliyi
- b) Trans milli şirkətlər
- c) Beynəlxalq təşkilatlar
- d) Universitet tələbələri
- e) bütün göstərilənlər**

253. Sual: Beynəlxalq ticarət siyasətinin formalarına aiddir

- a) Gizli proteksionizm
- b) kollektiv proteksionizm
- c) sahə proteksionizmi
- d) azad ticarət
- e) hər biri**

254. Sual: Beynəlxalq iqtisadi münasibətlərin inkisafını sərtləndirən amillər

- a) elmi texniki tərəqqi (1)
- b) beynəlxalq istehsal kooperasiyası (2)

- c) xammal və texnologiya mübadiləsi (3)
- d) hec biri
- e) **(1), (2) və (3)**

255. Sual: Beynəlxalq ticarəti tənzimləyən təşkilatlara hansı uygundur

- a) UNKTAD (1)
- b) ÜTT (2)
- c) UNIDO (3)
- d) FAO (4)
- e) **(1), (2) və (3)**

256. Sual: Xarici ticarət kvotası necə hesablanır

- a) **Xarici ticarət dövriyyəsinin ÜDM-ə nisbəti**
- b) idxalın həcmnin ixracın həcminə nisbəti
- c) xarici borcun ÜDM-ə nisbəti
- d) ixracın ÜDM-ə nisbəti
- e) idxal və ixrac dövriyyələrinin fərqi

257. Sual: Beynəlxalq əmək bölgüsünün formalarına aiddir

- a) Beynəlxalq istehsal ixtisaslaşması
- b) İstehsala qədər kooperasiya
- c) İstehsal kooperasiyası
- d) Beynəlxalq sənaye əməkdaşlığı
- e) **Hər biri**

258. Sual: Beynəlxalq əmək bölgüsü ilə ictimai əmək bölgüsünün oxşar cəhətləri

- a) İxtisaslaşma (1)
- b) Mübadilə (2)
- c) İxtisaslaşma və mübadilə proses kimi qarşılıqlı tamamlanması (3)
- d) **(1), (2) və (3)**
- e) Hec biri

259. Sual: İnkisaf etməkdə olan ölkələrin beynəlxalq əmək bölüsündə mövqeyi

- a) Yüksək texnologiyalardan dərin asılılıq (1)
- b) Yeni texnologiyaların ixracı (2)
- c) Rəqabət üstünlükləri (3)
- d) Xammal bazarlarından birtərəfli asılılıq (4)
- e) **(1)və (4)**

260. Sual: İnkisaf etməkdə olan ölkələrdə iqtisadi artımın əsas mənbələri

- a) Elm tutumlu məhsul istehsalı
- b) xidmət sektorunun üstün inkişafı
- c) **xammal və resurs istehsalı**
- d) insan kapitalı
- e) bilik iqtisadiyyatı

261. Sual: Açıq iqtisadiyyatı hansı göstəricilərlə xarakterizə etmək olar

- a) Daxili bazarın həcmi
- b) Dövlət investisiyalarının üstünlüyü
- c) Dövlət mülkiyyətinin üstünlüyü
- d) Dövlətin iqtisadiyyata müdaxilə formaları
- e) **Göstərilənlərin hec biri**

262. Sual: Kapitalın ixracının səbəbini qeyd edin

- a) Beynəlxalq borcun artması
- b) Daxili bazarın inkişafı
- c) **İnvestisiya regiminin liberallaşması**
- d) Dövlət sektorunun üstünlüyü
- e) Hec biri

263. Sual: Beynəlxalq birbaşa investisiyaları hansı amil fərqləndirir

- a) Yeni müəssisələrin tikilməsi
- b) Yerli müəssisələrin rekonstruksiyası
- c) İdarəetmə üstünlüyü
- d) TMK-ların rəqabət üstünlüyü
- e) **Hər biri**

264. Sual: İntestisiya iqlmini yaxşılasdira bilən amili qeyd edin

- a) ÜTT-yə daxil olma
- b) Gümrük rüsumlarının səviyyəsinin azaldılması
- c) İkiqat vergilərin ləğvi
- d) Mülkiyyət hüquqlarının genişləndirilməsi
- e) **Hər biri**

265. Sual: İntestisiya iqliminin əsaslı şəkildə təsir edən siyasəti fərqləndirin

- a) Beynəlxalq investisiyaların strateji sahələrə cəlb edilməsi və qiymətli kağızlar bazarının inkişafı (1)
- b) Sahibkarlıq fəaliyyətinin inkişafı, kiçik və orta müəssisələrin rolunun genişləndirilməsi (2)
- c) Dövlətin iqtisadiyyatda mülkiyyət payının saxlanması (3)
- d) (2) və (3)
- e) **(1) və (2)**

266. Sual: Kapitalın beynəlxalq hərəkətini hansı konsepsiya izah edir

- a) Məhsulların həyat silsiləsi və firmanın yüksəlişi konsepsiyası (1)
- b) Beynəlmilləşmə nəzəriyyəsi (2)
- c) Mütləq və müqayisəli üstünlüklər nəzəriyyəsi (3)
- d) (1) və (3)
- e) **(1) və (2)**

267. Sual: Neft sahəsinə yönəldilən investisiyalar hansı müqavilə əsasında həyata keçirilir

- a) Azad ticarət sazişi
- b) **Hasilatın pay bölgüsü**
- c) Neft tranziti müqaviləsi
- d) Svop müqavilə
- e) Hər biri

268. Sual: Portfel investisiyaları nə ilə fərqlənir

- a) Qısa müddətli olması və səhm paketinə uyğun idarəetmə imkanı (1)
- b) Maliyyə böhranı şəraitində maraqların daha sürətli azalması (2)
- c) Sənayenin strateji sahələrinə yönəlməsi (3)
- d) **(1) və (2)**
- e) (1) və (3)

269. Sual: Beynəlxalq investisiyaların inkişafı hansı hesabatlar və təşkilatlar çərçivəsində təqdim edilir

- a) World investment report (WTO)
- b) World trade report (UNKTAD)
- c) World investment report (UNKTAD)**
- d) Annual report (IMF)
- e) Statistical yearbook (WB)

270. Sual: Transmilliləşmə səviyyəsini xarakterizə edən göstəricini qey edin

- a) Xarici ticarət saldosu
- b) Miqrasiya saldosu
- c) Transmilliləşmə indeksi**
- d) İxtisaslaşma indeksi
- e) Heç biri

271. Sual: İnteqrasiya proses kimi nəyi əks etdirir?

- a) Kənarlaşma
- b) Birləşmə
- c) Yaxınlaşma**
- d) Bölünmə
- e) Bunların hər biri

272. Sual: İnteqrasiyanın iqtisadi əsasını təşkil edir:

- a) Mallarla ticarət
- b) Əmək bölgüsü
- c) Məhsul istehsalı
- d) Bunların hər biri**

273. Sual: Davamlı iqtisadi inteqrasiya nəticə etibarilə gətirib çıxarır:

- a) İstehsal münasibətləri inkişaf edir (1)
- b) Səyələşmə (2)
- c) Kapitalın və istehsalın beynəlmilləşməsi (3)
- d) Heç biri

e) **1 və 3 doğrudur**

274. Sual: Beynəlxalq əmək bölgüsü və kooperasiya

- a) İntegrasiyanın mahiyyətidir
- b) İntegrasiyanın məqsədidir
- c) İntegrasiyanın sərtidir
- d) **İntegrasiyanın əsasıdır**
- e) Hec biri

275. Sual: Beynəlxalq iqtisadi inteqrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir?

- a) Qloballaşma prosesinin tərkib hissəsi kimi
- b) BİM-in forması kimi
- c) Regionlaşma mexanizmi kimi
- d) Hec biri
- e) **Bunların hər biri**

276. Sual: Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyasəti

- a) Proteksionizm
- b) İqtisadi yardım
- c) **İqtisadi integrasiya**
- d) Kooperasiya
- e) Cavablar doğru deyil.

277. Sual: Resurslar və təsir sferaları uğrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir?

- a) Ticarət və siyasi birlikləri zəruri edir
- b) Rəqib kompaniyaların strategiyasına təsir etmək
- c) İnvestisiya axınlarının istiqamətinə təsir etmək
- d) Proteksionizm
- e) **Butun cavablar doğrudur**

278. Sual: Regional iqtisadi integrasiya hansı parametrlə təyin edilə bilər:

- a) Milli qanunvericiliyin unifikasiyası
- b) Vahid iqtisadi, maliyyə və sosial siyasətin həyata keçirilməsi
- c) İstehsal amillərinin sərbəst döv etməsi
- d) Ticarət məhdudiyətləri
- e) **Bütün cavablar doğrudur**

279. Sual: Beynəlxalq iqtisadi integrasiyanın səviyyələrinə aiddir:

- a) Mikro səviyyə
- b) Makro səviyyə
- c) **Mikro və makro səviyyə**
- d) İki ölkə
- e) Cavablar doğru deyil

280. Sual: İqtisadi integrasiyanın coğrafiyasını tam əks etdirən doğru cavab hansıdır:

- a) Regional
- b) Beynəlxalq
- c) **Regional və beynəlxalq**
- d) Kontinental
- e) İki və çox ölkə

281. Sual: İqtisadi integrasiyanın inkişafı istiqamətini təşkil edir:

- a) TMK
- b) **İstehsal və tədavül integrasiyası**
- c) Konsorsium
- d) Cavablar doğru deyil
- e) Hər biri doğrudur

282. Sual: İqtisadi integrasiyanın əsas xüsusiyyətini əks etdirir:

- a) Qarşılıqlı uyğunluq
- b) Yaxınlaşma
- c) Dönməzlik
- d) Yaxınlaşma və asılılıq
- e) **Bütün cavablar doğrudur**

283. Sual: Beynəlxalq iqtisadi integrasiyanın formalarına aiddir:

- a) İqtisadi İttifaq
- b) Gömrük İttifaqı
- c) Azad Ticarət
- d) Valyuta ittifaqı
- e) **Bunların hər biri**

284. Sual: Azad ticarət və Gömrük İttifaqı hansı integrasiya situasiyasına aiddir:

- a) Umum bazar
- b) **Ticarət integrasiyası**
- c) Siyasi integrasiya
- d) Bunların heç biri
- e) Bunların hər biri

285. Sual: Azad ticarət və Gömrük İttifaqı arasındakı fərqi göstərin:

- a) **Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyasəti amili**
- b) Fərqli valyuta münasibətləri
- c) Ticarət maneələrinin aradan qaldırılması
- d) Bütün cavablar doğrudur
- e) Cavablar doğru deyil

286. Sual: Gömrük İttifaqı səviyyəsinə hansı uyğun gəlir:

- a) Azad ticarət funksiyaları
- b) Vahid ticarət siyasəti
- c) Vahid gömrük ərazisi
- d) Hec biri
- e) **Hər biri uygundur**

287. Sual: Ümum Bazar səviyyəli integrasiya nə deməkdir:

- a) Gömrük İttifaqı funksiyası və istehsal amillərinin blokdaxili sərbəst hərəkəti
- b) Milli qanunvericiliyin unifikasiyası
- c) Daha yüksək səviyyəli yaxınlaşma

- d) Butun bunlar dogru deyil
- e) **Butun bunlar dogrudur**

288. Sual: İqtisadi və valyuta ittifaqı nə deməkdir:

- a) **Sosial-iqtisadi və valyuta siyasətinin razılaşdırılması**
- b) Azad ticarət zonasının yaradılması
- c) Gömrük ittifaqının yaradılması
- d) Bunların hec biri
- e) Bunların hər biri

289. Sual: Tam iqtisadi inteqrasiyaya hansı uygundur:

- a) Vahid ticarət siyasəti
- b) **İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata keçirilməsi**
- c) Gömrük maneələrinin aradan qaldırılması
- d) İstehsal amillərinin sərbəst hərəkəti
- e) Hec biri

290. Sual: İqtisadi inteqrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir:

- a) Marksist konsepsiya
- b) Ticarət konsepsiyası
- c) **Plüralist konsepsiya**
- d) Bunların hər biri
- e) Bunların heç biri

291. Sual: Valyuta inteqrasiyası konsepsiyası inteqrasiyanın hansı nəzəriyyəsinə aid edilir:

- a) Ümumiləşdirici
- b) **Funksional –sahəvi**
- c) Federalist
- d) Bunların hər biri
- e) Bunların heç biri

292. Sual: Gömrük İttifaqı konsepsiyası iqtisadi inteqrasiyanın hansı konsepsiyasına aiddir:

- a) Valyuta ittifaqı
- b) Dirijist
- c) Funksional**
- d) Struktur
- e) Heç biri

293. Sual: Maastrixt müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı

- a) Merkosur
- b) AND paktı
- c) Avropa İttifaqı**
- d) Avropa İqtisadi Birliyi
- e) Heç biri

294. Sual: Avropa İttifaqının büdcəsinin formalaşması mənbələri

- a) Gömrük rüsumları
- b) Əlavə dəyər vergisi
- c) MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqqları
- d) Bunların hamısı doğrudur**
- e) Doğru deyil

295. Sual: Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir

- a) Siyasi**
- b) Humanitar
- c) Köməkçi
- d) İcraedici
- e) Doğru deyil

296. Sual: Maastrixt müqaviləsi hansı sferaları əhatə etməklə inteqrasiyanı dərinləşdirmişdir

- a) Avropa daxili bazarı və vahid valyuta
- b) Vahid xarici və müdafiə siyasəti
- c) Daxili işlər və ədliyyə sahəsində vahid siyasət
- d) Hər biri**
- e) Doğru deyil

297. Sual: NAFTA müqaviləsi nəzərdə tuturdu

- a) 2010-çu iədək gömrük rüsumlarının ləğvi

- b) Meksikada Simali kapitali üçün rejimin yumaldılması
- c) Birgə arbitraj komissiyasının yaradılması
- d) Hər biri**
- e) Doğru deyil

298. Sual: Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlığı çərçivəsində inteqrasiya prinsipləri yönəldilmişdir

- a) Reqionda inkişafın dəstəklənməsi
- b) Həyat səviyyəsinin yüksəldilməsi
- c) Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması
- d) Hər biri**
- e) Doğru deyil

299. Sual: Avropa birliyinin birinci genişlənməsi hansı ölkəni əhatə etdi

- a) Danimarka
- b) İrlandiya
- c) Böyük Britaniya
- d) Hər biri**
- e) Doğru deyil

300. Sual: Yunanıstan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyə daxil oldu

- a) Portugaliya və İtaliya
- b) İrlandiya və Polşa
- c) Bolqarıstan və Çexiya
- d) Heç biri**
- e) Hər biri